

Mehriban Mahmudova¹

ADYEKTİVLƏŞMİŞ FEİLLƏRİN TƏRKİB ƏMƏLƏ GÖTİRƏMƏSİ

Adyektivləşmiş feillər, başqa sözlə feili sıfatların tərkibində də işlənilir. Hətta demək olar ki, müasir Azərbaycan dilində feili sıfatların əksariyyəti tərkiblərin əsas tərifi kimi çıxış edir və bu hal feili sıfatın təklikdə işlənməsindən daha genis yayılmışdır: *goltuqacına sökülmüş təkayaqlı Aydın, Nəsib kişiñin çəkdiyi ağrı, sel yumus, yel oymuş yarganlara, yerdən burula-burula qalxan qızmar ilğim pərdəsi, qararlıq tavanı zillədiyi gözlərimi, adama sit-sit komplimentlər deyim, qarabaqara adamın dalınca dişən, zəng vuran, təqib edən, yüz yığılı dıl təkən oğlanlardan və s.*

Məsələn, Dilbərin saçı yanağına düşməndü, *quruyub taxtaya dönmüş* barmaqlarıyla qızın saçını geri elədi (M.Süleymanlı, "Şanapipik"); O, *az damşan, həmşə fikirlə görünən* bu cavan müavindən çıxınirdi. (İ.Məlikzadə, "Evin kişişi"); *Damna iri tui ağacının gol-budag uzadığı* kürsülü evin artımasına boylna-boylna sevimli mahnısının zümzümə eləyə bilməyəcək. (İ.Məlikzadə, "Küçələrə su şəpmisəm"); *Necə illərdən bəri dövra işığına həsrat qalmış* Mikail oğlunu sanki nafəsindən tanrıyır. (İ.Məlikzadə, "Evin kişişi"); Mə, mə, mə... – deyə qoyunlar mələşdikcə örtüsdən qaydan stürü bizi pojmrədə xəyallardan ayırr, *bu yerlərdə yaşayan, xariqələr yaradən* əmək congavərlərinin bütün xəyal və əfsanələrdən dahu maraqlı, daha gözəl, daha cəzibədar olan real həyatlarına qaytarır. (Anar, "Molla Nəsreddin - 66").

Feili sıfat tərkiblərinin birinci tərifi şəxs bildirən söz də ola bilir, yəni feili sıfatların fərqli olaraq iş goran şəxsi bildirən sözlə birlikdə işlənə bilir. Bir sira feili sıfatlarda bu şəxs yiyəlik həlli sözlə ifadə olunur. Məsələn, ...geni dönbüt təkcə *Baladadaşın gəzə biləcəyi* asta və bigana yerilsə uzaqlaşdı (Elçin, "Baladadaşın ilk məhəbbəti"); Bu axşam Ağacın tək-tənəsətindən otşaqda elektrik lampası yandırılmışdır (İ.Məlikzadə, "Evin kişişi"); Bu röyalı *onların eğitiməndikdəri* nağıllara bənzəyidir. (İ.Məlikzadə, "Küçələrə su şəpmisəm"); Bu ehtizaz *mehin* siğalladığı nərin qumun ürənpənleri qədər zarifdir (Anar, "Taksi və vaxt").

-ar və *-ər* şəkilcili feili sıfatlarda isə iş goran şəxs adlıq haldə olur (8,211). Məsələn, Fərhad Xoşbəxtin əla planları var idi; gah blokun *pilləkanlar qurtarın* hissəsini kəsib evinə qatmaq istəyirdi, gah tavandan qapı açıb otağından binanın taxtapaşına nərdivan düzəltmək istəyirdi ki, taxtapaşında özüne bir otaq qayırsın (Elçin, "Dəyişmə"); Bakıda qarlı-çoxşunu bir qış sohəri təzəcə açıldı və həmin qış sohəri sübh tezənən qalxan Karim kişi birinci növbədə *uşaqlar yatan* otaga girib qardan şüşələri tutulmuş pəncərədə bir balaca görümlü yer tapdı... (Elçin, "Qış nağılı"); *Dərisi işildəyən* sümüklü üzündə əvvəller də təkəm-seyrək tükər bitirdi, indi də elə bitir (İ.Məlikzadə, "Evin kişişi").

Eyni xüsusiyyəti *-mu-* şəkilcisindən da görürük:

Yavaş-yavaş ayağa qalxdı qalxıdqa da qocaları təzədən gördü, damar-damar olub göy rəngə çalan əllərini, *sel yumus, yel oymış* yarganlara oxşayan ovularını, ovularndakı özəri ilə yaşlı qoca-qoca qabarları gördü, onların davaya gedən oğlanları goldi durdur qabağında, ürəyindən dedi (M.Süleymanlı, "Şanapipik"); *Yelinlər boşalmış* ac inəklər bostanlarda, çəpərlərə boğaz uzada-uzada kənddən çıxardılar (M.Süleymanlı, "Dəyirmən"); Ucavolu, dar, qıskürəkli, *beli azacıq* əyləmiş bir oğländi Qapaş (M.Süleymanlı, "Dəyirmən"); Qoymuyun, – dedi, – *yiyəsi ölmüş* sürüntün başını çəkib qaçırdıq (M.Süleymanlı, "Ot"); At ayağının səsi eşidildi, səs gərilir, daralar, kənddən də çıxıb *qar bənəş* düzənlərə yayılırdı (M.Süleymanlı, "İl dəri"); Bu kəndin bürmətəbəli, ikimətəbəli evlərindən, kol-kosdan çəpər çıxılmış, taxtadan sürəhi salmış, daşdan hasar tikilmiş həyətlərindən, *səlxamları qoralamış* meynərlərindən, qırımızı çıçıkları narəgalarından, ancor ağaclarından, tut ağaclarından, bolluca günəşindən başqa, bir də donıv var idi... (Elçin, "Baladadaşın ilk məhəbbəti").

Feili sıfatı sıfatlarından fərqləndirən xüsusiyyətlərdən biri kimi feili bağlama ilə birlikdə işlənməsi də qeyd olunur. Məsələn, Nasib kişi elə bil heç nə eştirmidi, *böyüküb boşalmış* gözlərini bir nöqtəyə dikib gülümşəyirdi (M.Süleymanlı, "Şanapipik"); Kənddən-kəsəkdən yayaq bonəvşəsi üçün *uçub galmiş* arı Bəkiliin yadına söz salmışdı (M.Süleymanlı, "Duzsuzluq"); Aranın dəməş ağacları təki *bərkib yürüyüm* Aran kişiləri Aranın istisni-bürküsünü səksəndə-səksəndən evdən-əvən çapılı qışqırınlardı (M.Süleymanlı, "Yel Əhmədin bayılıy"); Yerdən *burula-burula* qalxan qızmar ilğim pərdəsindən savayı heç nə tarpanmirdi (İ.Məlikzadə, "Evin kişişi").

Feili sıfat tərkiblərinin böyük işlənmə tezliyi və digər dünya dillərindəki budaq cümlələrin vəzifəsini yerinə yetirməsi türk dillerini digər dillərdən fərqləndirir və buna "türk tipi feili sıfat birləşmələri" adı verilir. Bu fikri Azərbaycan dilinə də aid etmək olar. Bu xüsusiyyət türk dillərinin, o cümlədən Azərbaycan dilinin dənə anlaşıqlı olmasına mürəkkəb anlayışları daha sadə yolla ifadə etməsinə səbəb olmuşdur. Feili sıfatların bir xüsusiyyəti də nadir hallarda *bir* sözü ilə ibarətlə işlənə biləməsidir.

Ancaq Orxan bildirdi ki, gördükəri gərcəddi: *haqqıqtən* bu dünyada "Çəpiqqaya" *deyilən bir* yer var, bu yerdə suyu gümüşə çalan göl var, qaragözü Bənövşə var və onu da bildirdi ki, günün ömrü nə qədər uzun olsa da, gün karvanını sürüb gedəcək, sonra gecə Çəpiqqayanın dalından çıxıb öz yerini tutacaq (İ.Məlikzadə, "Gümüşgöl əfsanəsi").

Feili sıfatdan sonra *bir* sözünün işlənə biləməsi bu feili formalarını sıfatlara və eləcə də, sıfatı əvəz edə bilən bəzi əvəzliliklər (*bəla, bəzivə s.*) yaxınlaşdırır. Çünkü həmin sözlərdən sonra da *bir* sözündən istifadə oluna bilir. Bu sözlər barədə sonrakı fasıldə məlumat veriləcəkdir. Ancaq burada onu qeyd etmək istəyirik ki, bəla məqamlarda *bir*

özünün miqdardı sayı məzmununu qismən itirir və qeyri-müəyyənlilik ifadəcisi kimi çıxış edir.

Məlumdur ki,feli sıfatlarda həm fel,həm də sıfat xüsusiyyətləri vardır.Feli sıfat nitqda dəhaçox sıfat səciyyəlidir.Cümədə, bir qayda olaraq,təyin kimi çıxış edir.Sıfat feli sıfatlar vasitəsi ilə fellə six bağdır.Həm sıfat,həm də feli sıfat əşyannı əlamətinə bildirir.

Y.Seyidov feli sıfatlərdən bəhs edərən göstərir ki,vaxtı ilə Azərbaycan dilçiliyində onları düzəltmə sıfatlar – feldən düzələn düzəltmə sıfatlar kimi izah etmişlər və bu münasib 1950-ci illərin sonundakı davam etmişdir.Mülliif feli sıfatları şərh edərən onların yalnız fəllili xüsusiyyətlərinə görə deyil,sıfatlı xüsusiyyətlərinə bəzi cəhətlərinə görə də sıfatdan fərqləndiyini göstərərək yazar: "Sıfatlərləcə də feldən düzələn sıfatlar əşyaya məxsus daimi əlamətləri ifadə etdikləri haldə,feli sıfatlar müəyyən vaxtda özünü göstərən keçici xüsusiyyətləri ifadə edirlər;feldən düzələn sıfatlarda hərəkət durğun xəziyyətə keçdiy üçün onlar belə əlamət ifadədə bilmir:əgərlən-aglaşan,qəçən,qəçağan,vuran-vurağan,gülən-güləyən,əçilan-acıp,sinan-sınıq"

Azərbaycan dilində feldən sıfat dəzəldən şəkilcili az deyildir.Məsələn,-ağan,-ayın;qəçəğən (at),küşəyən (uşaq);-qan,-kən:çalışqan(talabə),sürüşən (yer);-aq,-ək;qorxaq (adam), hürkək (at);-gün,-gün,-gün,-qın,-kin,qın,kün:azığın (düşmən),gərgin (vəziyyət),yorgun (adam); -ici, -ucu, -ticu, -yci,-yuci,yucu: alici (qus),keçici (bayraq),qurucu (əller),sürütəc (adam), bağılayıcı (söz); -iq, -ik,-uq, -ük: açıq (qapı),kəsik (ağac);-caq,-cak:utancaq (uşaq),sevincək (adam);-inc, -inc, -unc: qorxuc (hadisə),gülünç (is): -c: qısqanc (adam);-im,-im,-üm:bir içim (su), bir atım (bənt), qırx tutum (saç);-ma,-ma şəkilcilişini fel köklərinin artırmaqladızułtma isim əmələ goldüyü kimi,düzəltmə sıfat əmələ golur;mas,-gəlmə adam, süzəmə qatıq, hörəmə saç, burma big və s. Qeyd olunan şəkilciliər fella sıfat arasında əlaqələri göstərir və hal,hərəkət əlamətlərinin ifadəsi tünç yeni sözlərin yaradılmasına xidmət edir.Belə sıfatlar eyni zamanda sıfatlə feli sıfat arasındaki oxşar və fərqli əlamətlərin üzə çıxarılması üçün müqayisə materialı olur.

M Hüseyinzadə mürsəkkəb feldərden düzəlmış mürəkkəb sıfatlar qrupunu ayırvə bu qrupa aid aşağıdakı nümunələr göstərilər:hell olunmuş (məsələ), təşkil olunus (dərnək), təsdiq olunus (vəzifə).Qeyd etmək lazımdır ki,verilmiş nümunələrdən birincisi mürsəkkəb feldən düzəlmış feli sıfatdır.Məlumdur ki,feli sıfat sintaktik grammatik səviyyədə sıfat funksiyasını yerinə yetirir,birləşmə və cümlə daxilində əlaməti ifadə etdərək təyin funksiyasında çıxış edir.Lakin bu, onları sıfat hesab etməyə asas vermir.Verilmiş nümunələrə oxşar külli miqdarda birləşmələr qurmaq mümkündür.Məsələn,hell edilmiş münəqişə, yardım göstərilməş qəçqin, təsdiq edilmiş ərizə, oxunmuş kitab, yazılışmış məqalə, cavablanmış sual, axtarılan adam, qırınlılan və s. Bütün bu birləşmələrdə feli sıfat kimi təyin edir və sıfatın funksiyasını yerinə yetirir.Lakin nə sadə nə mürsəkkəb feldərden düzəlmış feli sıfatlər məhz bu xüsusiyyətə görə sıfat adlandırma bilər.Eyni sözləri feli şəkil əlaməti qəbul etmisi sözformalar haqqında da demik münkündür.Onu da qeyd etmək lazımdır ki,bela sözformaların (hell olunmuş, təşkil olunus, təsdiq edilmiş, oxunmuş, yazılış, cavablanmış, axtarılan, qırınlı və s.) heç biri dilin lügət fondunun ayrıca vahidi kimi qəbul olunmur.Bu da onların sıfat olmadığını bir dəfə təsdiq edir.Biz belə hesab edirik ki,bela sözformalarдан fərqli olaraq həllədici tipli sözlər mürsəkkəb fel əsasında yaranmış mürsəkkəb sıfat sayılmalıdır.Bu söz həll etmək fəlinə -ci sıfatdən düzələn şəkilciliələr olunmaqla düzəlmişdir.Digər tərəfdən,bu sözü tərkib elementlərinə ayıran kəndi qəbul etmək çətindir.Buna baxmayaraq belə sözlər mürsəkkəb feldən düzəlmış sıfat kimi qəbul olunmalıdır.Həllədici oyuncu həllədici məhlul, həllədici xal. Həllədici sıfatı substantivləşərək ismə çevrilir.Məsələn,əvvəl həllədici kobaya tökülr,sonra həll ediləcək maddə əlavə olunur.

B.Xəlilov feli sıfatın oxşar və fərqli xüsusiyyətlərini şərh edərən aşağıdakıdan qeyd edir: "(1) feli sıfatlar da kimi təyin edə bilir.Lakin sıfatlarda təyin etmək lazımdır ki,bela sözformaların (hell olunmuş, təşkil olunus, təsdiq edilmiş, oxunmuş, yazılış, cavablanmış, axtarılan, qırınlı və s.) heç biri dilin lügət fondunun ayrıca vahidi kimi qəbul olunmur.Bu da onların sıfat olmadığını bir dəfə təsdiq edir.Biz belə hesab edirik ki,bela sözformalardan fərqli olaraq həllədici tipli sözlər mürsəkkəb fel əsasında yaranmış mürsəkkəb sıfat sayılmalıdır.Bu söz həll etmək fəlinə -ci sıfatdən düzələn şəkilciliələr əlavə olunmaqla düzəlmişdir.Digər tərəfdən,bu sözü tərkib elementlərinə ayıran kəndi qəbul etmək çətindir.Buna baxmayaraq belə sözlər mürsəkkəb feldən düzəlmış sıfat kimi qəbul olunmalıdır.Həllədici oyuncu həllədici məhlul, həllədici xal. Həllədici sıfatı substantivləşərək ismə çevrilir.Məsələn,əvvəl həllədici kobaya tökülr,sonra həll ediləcək maddə əlavə olunur.

B.Xəlilov feli sıfatın oxşar və fərqli xüsusiyyətlərini şərh edərən aşağıdakıdan qeyd edir: "(1) feli sıfatlar da kimi təyin edə bilir.Lakin sıfatlarda təyin etmək lazımdır ki,əlamət kimi özünü göstərir.Feli sıfatlarda təyin etmək lazımdır ki,feli sıfatlarda təyin etmə isə hərəkətə bağlı əlamət kimi özünü göstərir.Müqayisə et:soyudulmuş su-soyuq su; 2) sıfatlardan avval dərəcə əlamətlərinin artırmaqla olur,lakin bu xüsusiyyət feli sıfatlarda mümkün deyil;3)feli sıfatlarda əlamət bildirmək hərəkətə bağlı üzə çıxır,sıfatlarda isə əlamətlə bağlıdır;4)feli sıfatlar də sıfatlər kimi substantivləşə bilir.Substantivləşdikdə ismə məxsus kateqoriyaların göstəricilərini qəbul edir".

H.Mirzayev feli tədqiq etdərən feli sıfatların sıfatın müşərək-fərqli cəhətlərinin öyrənilməsinə xüsusi diqqət vermişdir.Mülliif qeyd edir ki,həm sıfatlar (*istər isə, istərsə də* düzəltmə sıfatlar),həm də feli sıfatlar əşyannı əlamət və keyfiyyətini bildirmiş və eyni suallara cavab vermişdir.

Istar ingilis,istərsə də Azərbaycan dilində sıfatların xüsusi grammatik əlaməti yoxdur.Qeyd etmək lazımdır ki,bu dillərdə sıfatlar şərti dayanıqlıq malikdir.Məsələn,a clean dress,a high hill,a green grass. Sıfatlarda əlamət və ya keyfiyyətin zamanına görə dayışməsini göstərən heç bir ünsür yoxdur.Şərti dayanıqlıq bununla izahlanır.Sıfatdən fərqli olaraq həm ingilis,həm də Azərbaycan dilində feli sıfatda bu cəhət vardır.Müqayisə et:a fast train(sürətli qatar), an approaching train (sürətlənən qatar).

Inglis dilində feli sıfatların sıfatla sıfatın müşərək-fərqli cəhətlərinin öyrənilməsinə xüsusi diqqət vermişdir.İstər isə,istərsə də sıfatların sıfatla sıfatın müşərək-fərqli cəhətlərinin öyrənilməsinə xüsusi diqqət vermişdir.

H.Mirzayev feli sıfat ilə sıfatın hem morfoloji,hem də sintaktik cəhədən müşərək-fərqli xüsusiyyətlərə malik olduğunu göstərir.O,feli sıfatın sıfat ilə fərqli xüsusiyyətlərindən danışarkən 19 fərqləndirici əlamət ayırrı.

Inglis dilində feli şəxsiyət formalarından biri olan feli sıfatın iki indiki zaman fəli sıfatı (The Present Participle),keçmiş zaman feli sıfatı (The Past Participle) forması vardır.İndiki zaman forması fəl asasına-inq, keçmiş zaman forması isə -ed suffiksinin artırılması ilə düzəlir.Inglis dilində feli sıfat və zərf xassasına malikdir.

Sıfat xüsusiyyətlərinə malik feli sıfatlar ingilis dilində də cümlədə,yaxud birləşmədə ismimə təyin funksiyalarında çıxış edir.Məs.,We visited one of the largest plants producing tractors in our country-Biz ölkəmizdə traktor istehsal edən böyük zavodlardan birində olduq.

¹ADPU.Xarici Dillər Mərkəzinin baş müəllimi mahmudova.mehriban@list.ru

A broken cup lay on the table-sinmişfincanstoluntüstündəidi.

Qeyd etmək lazımdır ki ingilis dilində feli sıfat cümlede zərf funksiyasında olduqda xəberlə ifadə olunan hadisəni təyin edir.Bu funksiyada işlənən feli sıfatlar Azərbaycan dilindəki feli bağlamalara uyğun galır.

He sat at the table thinking-O stolunaxراسىنادىتۇندا- düşüñötürmüştü.

Felisafatlışbzirlşməsindəyaxudcümlədəismityinetedikdəsifətəoxşarsəciyyədir.Məsələn,the developed country-inkişafetmİŞölkə;the obtained results-alumنىşتىقىلەر; Oxuyan şagird-a studying pupil,Oxuyan müğənni-a singing singer.

ƏDƏBİYYAT

1. Hacısynzadə M. Müasir Azərbaycan dili. III hissə. Morfolojiya. Bakı: Şəhər-Qorı, 2007
2. Xalilov B. Müasir Azərbaycan dilinin morfolojiyası. 2 hissədə. I hissə. Bakı: Elm, 2007
3. Xalilov B. Müasir Azərbaycan dilinin morfolojiyası. 2 hissədə. II hissə. Bakı: Nurian, 2007
4. Xalilov B. Türkolojiyaya giriş. Bakı: Nurları, 2006
5. İslamov M. Türk dillərində avzılıklar. Bakı: Elm, 1986
6. Kazimov Q. Seçilmiş asırlar. 10 cild. Birinci kitab. Bakı: Nurları, 2010
7. Mahmudova R. Azərbaycan dilində şəkilçilərin onomasiyili. Bakı: Çəsioglù, 2010

Açar söz: adyektivləşmiş feillər, Feili sıfat tərkibləri, şəkilçi, fərqləndirici xüsusiyyət.

Ключевые слова: прилагательные, глагольные прилагательные, суффиксы, отличительный признак.

Key words: adjectivés, verbal adjectives, suffixes, distinctive feature.

Xülasə

Adyektivləşmiş feillərin tərkib əmək gətirməsi.

Bu məqalə adyektivləşmiş feillər feli sıfatların tərkib daxılində işlənməsi haqqındadır.Müasir Azərbaycan dilində feili sıfatların əksariyyəti tərkiblərin əsas tərəfi kimi çıxış edir və bu hal feili sıfatın təklikdə işlənməsindən daha geniş yayılmışdır.Feili sıfatı sıfatdan fərqləndirən xüsusiyyətlərən biri kimi feili bağlama ilə birlikdə işlənməsi də qeyd olunur.Feili sıfatlarında həm fəl həm də sıfat xüsusiyyətləri vardır.Feili sıfat nitqdə daha çox səciyyəlidir.Cümldə bir qayda olaraq təyin kimi çıxış edir.Sıfat feili sıfatlar vasitəsilə fellə six bağlıdır.

Резюме

Формирование структуры прилагательных глаголов.

Эта статья посвящена развитию прилагательных глаголов и причастия в составе. В современном азербайджанском языке большая часть причастия выступает в качестве основного аспекта компонентов, и это более распространено, чем использование одного причастия. Одной из особенностей, которая отличает причастие от прилагательного, является то, что оно употребляется в сочетании с глаголом. В причастии есть как глагольные, так и прилагательные признаки. Причастие более характерно для речи. В предложении, как правило, выступает как Прилагательные тесно связаны с глаголами через причастия.

Summary

Structure formation of adjectival verbs.

This article is about the development of adjectival verbs and participle within the composition.In the modern Azerbaijan language most of the participle act as the main aspect of the components, and this is more common than the use alone of the participle.One of the features that distinguishes the participle from the adjective is that it is used in conjunction with the verb.In the participle have both verb and adjective features.The participle is more characteristic of speech.In the sentence, as a rule, acts as an attribute.Adjectives are closely related to verbs through participles.

RƏYÇİ: dos.S.Abbasova